

**M**üharibə deyilən bir kabusu biz həmişə kitablardan oxuduq, filmlərdən izlədik. Azərbaycanımızın dilbər guşəsi olan Qarabağın işgali isə bütün detalları ilə beynimizdə gözümüzönündə daim canlanacaq şəkildə dərin izlər buraxdı. Minlərlə şəhid verdik, Vətənimizin hər bölgəsində şəhidləri xiyabanı salındı. Amma gün geldi o şəhidlərimizin qanı alındı. Yeni şəhidlər versək də, torpaqlarımızın düşmən tapdağından azad olması bir az da olsa yanın üzəyimizə su səpdi...



Bu qələbədə bizim Maşağa kəndinin də payı var. Maşağa Şəhidlər Xiyabanı bizim tez-tez ziyarət etdiyimiz məkanlardan biridir. Burada uyuyan igid oğullarımızdan biri də Şəhid Rəşad Novruzovdur...  
**Rəşadətli Rəşad balam,  
Əsgər oğlum, igid balam.  
Şəhid oldun el yolunda,  
Azərbaycanın uğrunda!  
Dərdli oldu atan, anan...**

Şəhidimizin anası İlahə Məmmədovanın dərdli sinessində qopan bu misraların baş hərfi Şəhidimizin adını açıqlayır. İlahə xanım oğlu haqqında qürurla, fəxrle danışır: "Oğlum Rəşad 2002-ci il aprelin 3-de Maşağادa dünyaya gəlib. Biz müvəqqəti Xocasan qəsəbəsində məskunlaşdırığımızdan Rəşad 2008-2013-cü illərdə Binəqədi rayonu Zakir Məmmədov adına 103 sayılı məktəbdə təhsil alıb. 2013-2017-ci illərdə təhsili ni Maşağadakı 255 sayılı məktəbdə davam etdirib. 2015-2016-ci illərdə qaydasız döyüş idman növü ilə məşğul olub. 9 illik məktəbi bitirib, bir il bərbərlik sənətini öyrənib. Atası Elşad Novruzov tikiñtidə usta olduğuna görə, onunla işləməye başlayıb. Bir müddət mağazada satıcı vəzifəsində də çalışıb. 2020-ci ilin aprelində hərbi xidmət gedib. Goranboyda Ballıqayada xidmet edib. Ordan Cəlilabaddakı 052 hərbi hissəyə göndərilib və Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib...".

Şəhid anası bura kimi sakit danışdı, sonra bir qədər fikrə getdi. Oğlu ilə keçən günlərin təsiri altında bəlkə də xoşbəxt bir an yaşadı. Növbəti sualımı cavablandırımaq üçün sözüne davam etdi: "Sentyabrın 20-26-da Bakıda Şubani hərbi hissəsində təlim keçirdilər. 26-da yanına getdik, artıq döyüş bölgəsinə getmişdilər. Sentyabrın 27-də

müharibə başladı...

Rəşad Füzuli, Qubadlı, Zəngilan, Kəlbəcər, Hadrut, Laçın, Şuşa döyüşlərdə iştirak edib. Noyabrın 9-da Şuşada şəhid olub. Atasına demişdi ki, birçə Şuşa qalıb, ayın 5-ə kimi qayıdadıq. 3-4 dəfə əla-qə saxladı bizimlə. Deyirdi ki, hər şey yaxşıdır, az qalıb qələbə çalacaqıq, gələcəyik...

Oktyabrın 12-də axırıncı dəfə danışıb. Deyib ki, gələndən sonra mənə toy edərsiniz. Amma sonra Şuşaya gedəndə oktyabrın sonunda atası ilə danışıb, deyib ki, Şuşaya gedirik, halal elə, bəlkə qayıtmadım. 10 gün xəber gəlmədi, qələbə olmuşdu, amma xəber yox idi. Düşündük ki, sağ olsaydı, yəqin nə yolla olsa xəber verərdi. Cünki bir dəfə Füzuli döyüşlərində zəng vura bilməyəndə, bir adama demişdi ki, atama zəng vur, de ki, salamatam. Atası 3 gün onu yuxuda görüb, deyib ki, mən ağıram, gəl məni apar, sonra da deyib niyə gəlib məni aparmırsan. Atası axtarış edib, deyiblər sağdır, zəngi gəlmədiyindən bilirdik ki, yoxdur. Atası Füzuliye gedib, cənəzlərə baxıblar. Atası açında Rəşadi tanıdı. Noyabrın 15-də gətirdilər, Razində İmam Rza məscidində saxlanılıb. Şəhəri eve gətirdilər. Yarım saatdan sonra Maşağa Şəhidlər Xiyabanında dəfn olundu...".

İlahə xanım gah fəxarətə danışır, oğlunun şəhadətilə qürur duyduğunu bildirir. Gah da üreyinin bir parçası olan, ömrünün ilk nübarı olan igid balasının yoxluğunu düşçünüb kövrəlir. Bütün şəhid anaları belədir. Nə qədər fəxr et-sələr də, yənə də candan can ayrılib. Nə qədər "Vətən sağ olsun" desələr də, övladlarının da sağ olması keçir ürkələrindən. Cox vaxt da onların haqqında sağ kimi danışırlar. Bu it-

## Ş hid R ad Novruzov...

kiyə inanmaq istəmirlər. sanki hardasa var, bir gün gələcəkmış kimi xəyal da qururlar...

Savadlı idi, kasıbçılıqdan təsilini davam etdirə bilmədi. Dünya malına gözü tox idi. Kerbəlaya getmək istəyirdi, mən qoymadım, sonunda şəhid olud. Ağam İmam Hüseynə qonaq olar, inşaallah. Deyirdi ki, ana, gələcəyəm əsgərləndən, səni işləməyə qoymayacağam...

103 sayılı məktəbdə oxuduğu sinfə adını verib-lər. Əsgər yoldaşı Fazilin qucağında can verib. Deyib ki, atama, anama salam de, məni bağışlasınlar, gəle bilmədim...".

Şəhidimizin atası Elşad Novruzov danışmaq istəmədi, amma İlahə xanımın sözüne qüvvət olaraq dedi: "Mən esilikdən qorxurdum. Şükr Allaha ki, əsir olmadı, şəhid oldu. Şəhidliq gözəl məqamdır". Söhbetimizin sonunda "O gəlməsə də, siz gedəcəksiniz onun yanına" deyəndə, şəhid atası dedi: "Mən düşünmürəm onun getdiyi yere gedə biləcəyəm. Təki olsun, amma onların məqamı böyükür...".

İlahə xanımın şəhid oğlunun dilindən yazdığını digər şeiri də oxuculara təqdim edirəm:

*Bir gün xəbər gələr, anam,  
Şəhid oldu oğlun Rəşad.  
Sən ağlama, fəxr et,  
anam,*

*Vətən azad, ruhumuz şad.*

*Mən hər zaman yanınızda,  
Hərdən ruhen birləşərik.  
Mənim məkanım cənnətdir,*

*Bir gün burda görüşərik.*

Şəhid Rəşad Novruzov "Vətən uğrunda", "Cəsur əsgər", "Şücaətə görə" medalları ilə təltif olunmuş, fərxi ferman almışdır. Digər medalların da verilecəyi gözlənilir.

Şəhidimizin dostu Sərxan deyir: "Rəşad çox igid oğlan idi. Biz birləkdə işləmişik. Həmişə yanımızda olub. Yaxşı, ünsiyyətcil, zərafatlı idı. Cox mərd oğlan idi. düzgün idı, halal zəhməti sevirdi...".

Şəhidimizin döyüş yoldaşı İsmayıllı Xıdırı deyir: "Rəşadla çox yaxın olmuşuq. İsmayıllıda eyni qrupda olmuşuq. Deyib-gülən, zərafatlı idı. qrup komandanımız də, digər komandırılardə onu çox sevirdilər. Cox işgəzar idi, əziyyətdən çəkinməzdidi. Hamıyla

münasibəti yaxşı idi, heç kimlə dalaşmadı. Haçan baxırdın, kimləsə deyib-gülərdü...

Sentyabrın 23-də sonuncu təlim məşqimiz idi. Rəşad çox çalışırdı, sürünrüdü, tər tökürdü, daha yaxşı öyrənsin deyə, daha yaxşı bacarsın deyə daha çox çalışırdı. Təlim məşqlərimiz bitdi, qayıtdıq. Sentyabrın 25-də həyəcanla durduq ve bütün əşyalarımızı maşınlara yükledik. Hamımız oturduq maşına. Dedilər ki, Göygöl təliminə gedirik. Gecə saat birin yarısında Gorana çatdıq, yerləşdik, gecə patruluna da Rəşadla bir çıxdıq.

Səhər təpənin üstündə yene patrulda birlikdə idik. Aşağı düşdü, dedi ki, gələrem. Sonra məni səslədi, düşdüm gördüm daraqları doldururlar. Sonra yola düşdük. Murova gəldik. Hava çox soyuq idi. Sentyabrın 26-da gecə səhəre kimi sursat yükledik. 27-e keçən gecə yola düşdük. Artıq Kəlbəcər istiqamətində döyüş başladı. 18 kilometr irəliləmişdik. Gecə idi, Rəşadla uzanmışdıq, dedi ki, Xıdırı, çox üzüyürəm, gəl qucaqlayaq bir-birimizi, isinek. Səhər açılana kimi ac-susuz yatdıq. Sonra Cəbrayıla getdik. Rəşad çox əziyyət çekən qardaş olub. Mən onu heç vaxt unuda bilmərəm. Nəyimiz olub bölmüşük, çörəyimizi, suyumuzu belə...

Cox yaxın olmuşuq, qardaş kimi. Bir dəfə döyüşün axır vaxtları idi, iki gün yatanda sayıqladı, qışqır yuxudan oyandı. Sol tərəf qabırğasını tutmuşdu. Dedim, nə olub, dedi ki, qaqa, görürəm ki, yaralanmışam...

Nə vaxt süfrəyə oturub çörək yeyirdik, deyirdi ki, "Şəhid olacağam". Ancaq bu sözü deyirdi...

İsmayıllı artıq tükəndi, sözünü bitirdi. Görünür həmin anları xatırlamaq o qədər də asan deyildi. Zərafat deyil, odun, alovun içinde olasan, güllə yağışı altında torpaq alasan, hər gün ciyində şəhid, yaralı daşıyanan. İnsan daş deyil ki...

Allah şəhidlərimizə rəhmet eləsin, ruhları şad olsun, Allah şəhid ailələrinə səbr versin, müharibə alovunun içində salamat çıxıb gələn canlı şəhidlərimizə də...

**Sona XƏYAL**